

UOT 793.3; 78.08:801.81; 398; 801.8

TƏRANƏ QƏBULOVA

NAXÇIVAN AŞIQ YARADICILIĞININ DİGƏR AŞIQ MÜHİTLƏRİ İLƏ ƏLAQƏSİ

Naxçıvan qədim türk diyarı olmaqla yanaşı, həm də Şərqi mədəniyyət, sənət mərkəzi sayılmışdır. Tarix boyu mədəniyyətimizin yüksək inkişafı Naxçıvanda aşiq sənətinin geniş fəaliyyət göstərməsinə imkan vermişdir. Vaxtilə Naxçıvan aşiq ədəbi mühiti özünün ən yüksək yaradıcılıq zirvəsini yaşamışdır. Zaman keçdikcə aşiq mühiti təkcə Naxçıvan ərazisində deyil, Naxçıvan hüdudlarından kənara da yayılmışdır. Naxçıvan aşıqları təkcə böyüdükləri torpaqda deyil, həm qonşu ölkələrdə, həm də Azərbaycanın digər dilbər guşələrində olmuş, oradakı görkəmli aşıqlarla əlaqə yaratmışlar. Məqalədə Naxçıvan aşiq ədəbi mühitindən və bu mühitdə yaşayıb yaratmış sənətkarların Azərbaycan ərazisindəki digər aşiq mühitləri ilə əlaqəsi, həmçinin folklorun qədim nümunəsi sayılan aşiq deyişmələri tədqiq edilmişdir.

Açar sözlər: Mühit, aşiq, saz, söz, şeir, qoşma, deyişmə.

Beş min illik tarixə malik olan qədim Naxçıvan zəngin və çoxşaxəli folklor nümunələrinə sahibdir. Folklor nümunələri xalqın bacarığını, məharətini, təfəkkürünü, istedadını özündə eks etdirir. Bu keyfiyyətləri özündə eks etdirən folklor nümunələrindən biri də aşiq şeiridir. Ulu tarixə malik olan aşiq şeiri folklorda xüsusilə seçilir. Çünkü aşiq sənəti xalqın mənəviyyatını özündə eks etdirir. Aşiq sənəti rəsmi olaraq XVII-XVIII yüzilliklərdə çıxıklınmə dövrünü yaşasa da, sonralar Azərbaycan tarixində baş verən faciələr, keşməkeşlər, uğursuzluqlar bu sənətdən də yan keçmədi. Bunun nəticəsində Azərbaycan aşiq mühitlərinin həm sayı, həm də özünəməxsusluğu ağır itkilərə məruz qaldı. Beləliklə, məşəqqətli zaman xəttində on altı aşiq mühitindən bəziləri – İrəvan, Dərələyəz, Çıldır söndürülmüş, Dərbənd, Qarabağ, Naxçıvan isə çətinliklərlə üzləşmişdilər.

Azərbaycan aşiq sənətinin tarixindən mühüm yeri olan, özünəməxsusluğu ilə folklorumuza qiymətli nümunələr bəxş edən İrəvan, Dərələyəz, Urmiya aşiq mühitləri ilə yaxın sənət əlaqəsi yaranan tarixi aşiq mühitlərindən biri də Naxçıvan aşiq mühitiidir. İfaçılıq qaydaları baxımından qonşu mühitlərdən o qədər də fərqli olmayan Naxçıvan aşiq mühiti keçən əsrlər ərzində söz və saz yaradıcılığı sahəsində özünəməxsusluq qazanaraq aşiq sənətinə qiymətli nümunələr bəxş etmişdir. “İfaçılıq prinsipləri baxımından qonşu mühitlərdən o qədər də seçilməyən Naxçıvan mühiti ötən yüzilliklər ərzində söz yaradıcılığı və saz bəstəciliyi sahəsində özünəməxsus uğurlar qazanaraq aşiq sənətinə qiymətli örnəklər bəxş etmişdir.

Bu qədim diyarda yaşayıb yaradan bir çox görkəmli aşıqların yaradıcılığı toplanıb tədqiq edilsə də sistemli və tam şəkildə araşdırılmamışdır. Ona görə də Naxçıvan aşiq mühitinin öyrənilməsi maraqlı faktların da ortaya çıxması ilə səciyyələnir. Naxçıvan aşiq mühitini təhlil etdikdə, bu ədəbi mühitin nə qədər zəngin olduğunu şahidi oluruq. Görkəmli aşıqların yaradıcılığında dərin bir həyat fəlsəfəsi, sağlam bir təfəkkür özünü göstərməkdədir. Çünkü aşıqlar yaşadıqları həyatın demək olar ki, bütün sirlərini və gözəlliklərini şeirlərində eks etdirirlər.

“Naxçıvan folkloru, söz yox ki, Azərbaycan, ümumtürk, eləcə də dünya folklorunun tərkib hissəsidir” [8, s. 65]. Naxçıvan aşıqları təkcə öz doğulub-böyüdükləri torpaqda deyil, həmçinin həm qonşu ölkələrdə, həm də Azərbaycanın digər dilbər guşələrində olmuş, orada görkəmli aşıqlarla əlaqə yaratmış, deyişmişlər. “Naxçıvan aşiq ədəbi mühiti tarixən Dərələyəz, Göyçə, Qarabağ, Təbriz, İrəvan, Çıldır aşiq mühitləri ilə təmasda olmuş, öz sənət əlaqələrində

Dərələyəz aşiq mühitindən daha çox faydalanmışdır” [5, s. 13]. Naxçıvan aşıqları qeyd olunan aşiq mühitləri ilə əlaqə yaratmaqla Naxçıvan aşiq mühitinin xüsusiyyətlərini, ona xas olan özəlliklərini yaymışdır. Nəinki adları çəkilən aşiq mühitləri ilə əlaqə yaratmış, hətta, Naxçıvan ədəbi mühitini tanıtmışlar. Belə desək “muğamımızla sazımız Avropanı və bütün dünyani qoşa gəzərək xalqımızın qədim və zəngin misiqi xəzinəsi ilə dünya ictimaiyyətini heyrətləndirir” [5, s. 3].

Qeyd edək ki, “XIX əsrin ilk onilliklərindən başlayaraq XX əsr də daxil olmaqla Naxçıvan aşiq mühitində ədəbi yaradıcılıq əlaqələri qüvvətli olmuşdur” [6, s. 305]. Bunun nəticəsi olaraq da Naxçıvan aşıqları bir çox aşiq mühitində tanınmış və şöhrət qazanmışlar. Həmçinin “o dövrün daha istedadlı aşıqları harada yaşamalarından asılı olmayaraq Azərbaycan dilinin yayıldığı bütün ərazilərdə məshhurlaşırdılar” [1, s. 19].

“İrəvan, Dərələyəz və Urmiya aşiq mühitləri ilə yaxından sənət əlaqələri saxlayan Naxçıvan aşiq mühiti də Azərbaycan aşiq sənətinin tarixi mənzərəsində müəyyən yer almışdır. Naxçıvan mahalında tarixi şəhər həyatının mövcudluğu (Ordubad və Naxçıvan şəhərləri) burada orta çağ aşıqlığının fəaliyyət göstərməsinə imkan açmışdır” [6, s. 335]. Çünkü Ordubad və Naxçıvan şəhərləri öz qədimliyi, zənginliyi ilə seçildiyi kimi aşiq mühiti ilə də seçilir.

Naxçıvanın əsasən Şərur, Şahbuz, Sədərək və Ordubad rayonlarının kəndlərində çalıb-çağıran, istedadı ilə şöhrət qazanan aşıqların ifaçılıq məharəti, həmçinin xüsusi bacarıqlarının sorağı mahaldan kənara da yayılmışdır. Ona görə də “onları İran (xüsusən Urmiya, Təbriz ətrafına) və Türkiyə (İqdır, Ərzurum) toylarına dəvət etmişlər. XX yüzilliyin əvvəllərinə qədər Naxçıvan aşıqları Naxçıvanın özündən daha çox İran və Türkiyə ərazisinin toy-düyünlərini aparmışlar. Onlar getdikləri yerlərə öz mühitlərinin sənət havasını apardıqları kimi, həmin mühitlərin çalığı və oxu tərzindəki incə cəalarları da mənimşəyərək Naxçıvana gətirmişlər. Səksəninci illərdə fəaliyyət göstərməkdə davam edən Şərur aşıqlarının boğaz qaynatmalarında Urmiya və Anadolu aşıqlarına məxsus oxu üslubu hələ də sezilirdi” [6, s. 336].

Qüdrətli saz-söz sənətkarı Aşıq Süleymanın bir çox aşiq mühitləri ilə əlaqəsi olmuş, həmin yerlərə səfərlər etmişdir. O, sənətkarlıq bacarığı və qüdrəti ilə təkcə Naxçıvanda deyil, doğma vətəndən kənardan da şan-şöhrət qazanmış, istedadı ilə tanınmışdır. “Aşıq Süleyman müasiri olan Abdalgüləblı Valehin sənətkarlıq məharətinin sorağını eşitdikdən sonra Qarabağa yola düşmüş və orada onu sənət imtahanına çəkmüşdir. Hər iki ustad bu ağır sınaqlı qarşılaşmadan üzüağ çıxmış və ömürlük dost olmuşlar. Aşıq Süleymanla Abdalgüləblı Valehin bir-birini sənət sınağına çəkməsi ağır yüklü bir saz-söz hekayətinə çevrilərək uzun zaman aşıqların repertuarında yaşamışdır” [6, s. 337].

Aşıq Süleymanla Aşıq Valehin deyişməsindən bir parçaya nəzər salaq:

Aşıq Süleyman:

Mən gəlmışəm Qarabağdan bac alam,
Köpüklü çay kimi coşaram indi.
Aslan meydanında quzu mələyir,
Bu işə mat qalib çəşaram indi.

Aşıq Valeh:

Çaylar udan dərya kimi dolmuşam,
Təlatüm eyləyib daşaram indi.
Tumarlayıb əl ataram guşinə,
Tutub kəl yerinə qosaram indi [3, s. 18].

XX əsr Naxçıvanın istedadlı aşığı Sərraf Qasımın da bir sıra aşiq mühiti ilə əlaqəsi olmuş, bir neçə şəhər və rayonlarda görkəmli aşıqlarla deyişmişdir. Aşıq Sərraf Goyçə mahalına getmiş, orada Aşıq Haqverdi ilə görüşmüştür. Həmin görüşmədən:

Aşıq Haqverdi:

Qədəm qoyub ulu bu mahala sən,
Xoş gəldin Goyçəyə, ay Sərraf Qasım.
Ürəyində Ələsgərin sevdası,
Beş gəldin Goyçəyə, ay Sərraf Qasım.
Xoş gəldin Goyçəyə, ay Sərraf Qasım

Sərraf Qasım:

Qədəm qoyub ulu bu mahala mən
Xoş gəldim Goyçəyə Ələsgərgilə.
Ürəyimdə Ələsgərin sevdası,
Beş gəldim Goyçəyə Ələsgərgilə.
Qədəm qoyub ulu bu mahala mən
Xoş gəldim Goyçəyə Ələsgərgilə [3, s. 326].

Bundan başqa professor Ə.Qədimovun araşdırılmalarında Sərraf Qasımın “1983-cü ilin 21 dekabrında Tovuz şəhərində Aşıq İmran”la görüşməsi və qonağı olması da qeyd olunub. Həmçinin həmin görüşdə Sərraf Qasımın Aşıq İmrana xitab etdiyi şeirdə öz əksini tapıb.

Gətir əsrlərlə şirin barını,
Yesin, içsin, aşiq, ellər varını.
Dədəmizin qopuz yadigarını,
Çalaq telli sazımızı özümüz.

Doğma bilək özümüzü özümüz [3, s. 323].

İstedadı və bacarığı ilə Azərbaycan qadın aşıqları içərisində özünə rəğbət qazanan, şöhrət tapan, xalq tərəfindən sevilən Aşıq Nabat “bu sənət mühitində püxtələşib kamilləşdikdən sonra öz məlahətli səsi və gözəl ifaçılığı ilə dörd bir yana səs salmışdır” [6, s. 337]. Aşıq Nabat bir çox aşiq mühiti ilə əlaqə yaratmış, görkəmli aşıqlarla görüşmüş və şeirlər yazmışdır. Əsasən aşığın bu görüşləri özünün yazdığı şeirlərdə əks olunub. Həmin şeirlərdən bir neçəsinə nəzər salaq:

Təzəcə gəlmisən Dərələyəzdən,
Aşıq Mehdi, yaylaqlardan de, danış.
Dağlarda lalədən, düzəndə nərgizdən,
Bənövşəli yaylaqlardan de, danış.

Dolandınmı “Qanlıgöl”ün başına,
Baş əydinmi torpağına, daşına.
Heç çıxdınmı, uca dağlar başına,
Diş göynədən bulaqlardan de, danış [7, s. 51].

Bundan əlavə aşığın “Gəlmışəm” şeirindən məlum olur ki, Goyçədə olub. Və oranın tanınmış aşıqları ilə görüşüb:

Nədən bu Goyçəyə düşdü güzarım,
Saz, söz üçün bu diyara gəlmışəm.
Almışam dərsimi Aşıq Musadan,
Saz, söz üçün bu diyara gəlmışəm [7, s. 50].

İstedadlı aşığın bir çox aşiq mühitləri ilə tanışlığı, əlaqəsi, aşıqlar ilə görüşməsi şeirlərində geniş şəkildə şərh olunur. Başqa bir şeirindən oxuyuruq:

Aşıqlar diyarı, bizim Tovuzda,
Əsədlə, Mirzəylə oxumuşam mən.
Səhnəyə çıxmışam Ərəbzəngitək,
Meydanda qımıшиб, qorxmamışam mən [7, s. 52].

Bu nümunədən aydın görünür ki, Aşıq Nabat cəsarətli, qorxmaz, istedadlı bir xanım aşiq olub. Çünkü onun şeirinin axırıncı misrasında cəsarətlə “qorxmamışam mən” deməsi aşığın cəsarətini sübut etmiş olur.

Bundan başqa Aşıq Nabatın aşiq Şəmkirlə görüşməsi “Ağlatdı məni” şeirində eks olunub:

Mən aşiq Şəmşirə qonaq getmişdim,
Vurğundan danişdi, ağlatdı məni.
İstədim doyunca bir qulaq asım,
Vurğundan danişdi, ağlatdı məni [7, s. 54].

“İfaçılıq prinsipləri baxımından qonşu mühitlərdən o qədər də seçilməyən Naxçıvan mühiti ötən yüzilliklər ərzində söz yaradıcılığı və saz bəstəciliyi sahəsində özünəməxsus uğurlar qazanaraq aşiq sənətinin repertuar zənginliyinə qiymətli örnəklər əlavə etmişdir. “Naxçıvanı”, “Naxçıvangülü”, “Köhnə Naxçıvan”, “Ağır şərili”, “Yüngül şərili” və s. bu kimi orijinal saz havaları, “Ordubadlı Kərim” (bəzi variantlarda “Kərim və Süsən”), “Ziyad-Şövkət” dastanları, habelə regionun tarixi güzəranını eks etdirən coxsayılı aşiq rəvayətləri və aşiq şeiri nümunələri Naxçıvanda saz-söz ovqatının uzun bir zaman ərzində sənət mühiti şəklinde yaşadığıni göstərir” [6, s. 337]. Deyilənlərlə yanaşı Azərbaycanın digər bölgələrindən olan ustad aşıqlar Naxçıvana səfərə gəlmış, Naxçıvan elinin istedadlı aşıqları ilə əlaqələr qurmuşlar. Məsələn, “XIX əsr Naxçıvan – Göyçə aşiq yaradıcılığı əlaqələrində “Aşıq Ələsgərin Naxçıvan səfəri” də xüsusi aktuallıq kəsb edir” [6, s. 305]. Ustad aşiq burada Şərur elində olur, bir neçə aşıqla deyişir.

Bundan başqa Naxçıvan aşıqlarının Şəmkirdə yaşayan aşıqlarla əlaqəsi də xüsusi vurgulanmalıdır. Görkəmli Aşıq Hüseynin Naxçıvan səfəri bu əlaqələrin varlığını bir daha sübut edir. Aşıq Hüseyin Naxçıvanda Reyhan xanımla saz-söz möclisində üz-üzə gəlir. Onların deyişməsində bir hissə aşağıdakı kimidir:

Heyran xanım:

Gəl sənə söylüyüm, a Aşix Hüseyin,
O nədi ki, cəmi bir il yaşar hey?
Nə kağızdı öz-özünə yazılar,
O nədi ki, günü-günnən coşar hey?

Aşıq Hüseyin:

Al cavabın deyim, a İreyhan xanım,
Səməndərdi ancax bir il yaşar hey.
Sinə dəfdər öz-özünə yazılar,
O eşqidi günü-günnən coşar hey [4, s. 33].

Yazılanlardan da göründüyü kimi, Naxçıvan aşiq mühitinin digər aşiq mühitləri ilə əlaqəsi geniş olmuşdur. Həmçinin digər aşiq mühitlərinin nümayəndələri Naxçıvana gəlmiş, aşiq mühiti ilə tanış olmuş, bir çox görkəmli aşıqlarla deyişmələrdə üz-üzə gəlmişlər. Aşıqlar

bu əlaqələr vasitəsilə digər qonşu ölkələrə də Naxçıvan aşiq mühitini tanıtmışlar. Nəticədə bölgənin saz-söz ifaçılığı, həmçinin aşiq mühitinin görkəmlı sənətkarları zəngin folklor arealının özünəməxsus simaları kimi xalq yaddaşında öz yaşarlılığını təmin etmişdir.

ƏDƏBİYYAT

1. Azərbaycan aşıqları. Bakı: Golden book, 2009, 125 s.
2. İmanov M. Sənət qayıqları. Bakı: Elm və təhsil, 2015, 192 s.
3. Qədimov Ə. XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları. I c., Naxçıvan: Əcəmi, 2017, 408 s.
4. Qədimov Ə. XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları. II c., Naxçıvan: Əcəmi, 2017, 464 s.
5. Nəbioğlu M. Ozan-aşiq dünyası. Bakı: Nurlan, 2010, 144 s.
6. Ozan aşiq yaradıcılığının inkişaf yolları / Tərtib edənlər: Allahmanlı M., Xəlilov R. Bakı: Çəşioğlu, 2013, 788 s.
7. Pirsultanlı S. Aşiq Nabat əldə xına, gözdə yaşı. Bakı, 2012, 123 s.
8. Səfərov Y. Naxçıvan aşiq ədəbi mühiti. Naxçıvan: Əcəmi, 2009, 134 s.

*Naxçıvan Müəllimlər İnstitutu
E-mail:qebulovaterane@gmail.com*

Tarane Gabulova

THE RELATIONSHIP OF NAKHCHIVAN ASUG CREATIVE ACTIVITIES WITH OTHER ASHUG ENVIRONMENTS

Alongside being ancient Turkish land, Nakhchivan was considered the center of the East's culture and art. In history, the high-level development of our culture changed the broad activity of Nakhchivan ashug art. In the past literary ashug medium of Nakhchivan reached to its highest creativity level. Within history, ashug environment spread not only in the territory of Nakhchivan but also outside of limits. Nakhchivan ashug presented inland they grew up and in neighboring countries and other beautiful corners of Azerbaijan, got into contact with outstanding ashugs there, and organized competition between ashugs. In the paper, Nakhchivan's literary ashug environment and the relationship of skilled men lived and created in this medium with other ashug mediums in Azerbaijan territory. Competitions between ashugs, which are considered ancient folklore samples, were noted in the article as well.

Keywords: *environment, ashug, saz, word, poem, goshma, competition between ashugs.*

Таранэ Габурова

СВЯЗЬ ТВОРЧЕСТВА АШУГОВ НАХЧИВАНА С ДРУГИМИ АШУГСКИМИ СРЕДАМИ

Нахчыван – это не только древнетюркская земля, но и культурный и художественный центр Востока. Высокое развитие нашей культуры на протяжении всей истории

позволило процветание ашугского искусства в Нахчыване. В свое время ашугская литературная среда в Нахчыване пережила наивысший творческий пик. Со временем ашугская среда распространилась не только на территории Нахчывана, но и за пределы Нахчывана. Ашуги Нахчывана посетили не только землю, на которой они выросли. Они посещали также соседние страны, и другие очаровательные уголки Азербайджана. Здесь они установили контакты с выдающимися ашугами. В статье рассматривается ашугская среда Нахчывана и связи мастеров этой среды с другими ашугскими средами на территории Азербайджана. В статье также отражены ашугские состязания, которые считаются древними образцами фольклора.

Ключевые слова: *среда, ашуг, саз, слово, стихотворение, кошма, состязание.*

(Akademik Muxtar İmanov tərəfindən təqdim edilmişdir)

**Daxilolma tarixi: İlk variant 23.02.2021
Son variant 09.03.2021**